

**S**on 20 ildə Azərbaycan iqtisadiyyatı əhəmiyyətli dərəcədə artıb. Ölkəmizdə dinamik iqtisadi inkişaf üçün bütün şərtlər yüksək səviyyədə təmin edilib. Ötən illərin təcrübəsinə baxsaq, ölkəmizdə iqtisadi inkişafın ardıcılığının təmin olunması üçün hüquqi baza davamlı olaraq möhkəmləndirilib. Prezident İlham Əliyev iqtisadiyyatımızda daxili və xarici imkanların genişləndirilməsini hədəfləyən çoxsaylı fərman və sərəncamlar imzalayıb. Büttün reallaşdırılan islahatlar ölkəmizdə yüksək rəqabət qabiliyyətinə malik liberal iqtisadiyyatın formalaşmasına, şəffaflığın təmin olunmasına, biznes mühitinin optimallaşdırılmasına, büdcə daxilolmalarının artmasına müümib zəmin yaradıb. Büttövlükda, ölkəmizdə aparılan iqtisadi məzmunlu islahatların əhatə dairəsi kifayət qədər genişdir. Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq fərmanla təsdiqlənən strateji yol xəritələrində milli iqtisadiyyatımızın mühüm istiqamətləri üzrə perspektiv inkişaf hədəfləri və onlara çatmaq üçün prioritətlər müəyyənləşdirilib.

Bu gün vergi yükünün səviyyəsindən, vergi inzibatçılığı mədəniyyətindən asılı olaraq istər yerli, istərsə də xarici investorlar yeni biznesə hansı ölkədə başlamaq, hansı həcmdə sərmayə yatırmaq üçün müvafiq qərarlar verirlər. Bütün bu prioritətlərdən çıxış edərək əsas məqsədlərdən biri de Azərbaycan iqtisadiyyatında xarici investisiyanın artırılmasıdır. Statistik rəqəmlərə nəzər salanda aydın olur ki, son 20 ildə Azərbaycan iqtisadiyyatına yatırılan 263 milyard dollarıq investisiyanın 50 faizi xarici sərmayəçilərin payına düşür. Deməli, Azərbaycan iqtisadiyyatı ən etibarlı sistemlər sırasına daxildir. Burada xarici investorlar üçün əlverişli biznes mühiti yaradılıb. 190 ölkənin biznes mühitinin qiymətləndirildiyi, Dünya Bankının nüfuzlu biznes hesabatında ölkəmiz 25-ci yeri tutur. Azərbaycan Avropa və Mərkezi Asiya regionu üzrə ən islahatçı üç ölkədən biri kimi təqdim edilib. Ölkəmizə yatırılan xarici investisiyanın hecmiñə görə Böyük Britaniya, Türkiye, İsvəçrə, Amerika Birleşmiş Ştatları, Yaponiya, Malayziya, Rusiya, İran və Çexiya sərmayədarları fərqlənirlər. Azərbaycanın isə ən çox sərmayə qoymuş olduğu ölkələr arasında Türkiye, Gürcüstan, İsvəçrə, Rusiya və Böyük Britaniya qərəlaşıb.

Xarici investorların cəlb edilməsi üçün Azərbaycanda kifayət qədər işlər görülür və son rəqəmlər də göstərir ki, investorların da Azərbaycana marağı artıb. Milli iqtisadiyyatımıza investisiyalar xaricdən cəlb olunmalı və burada da prioritet olaraq texnologiya idxlər əsas götürülməlidir. Ona görə də, xarici investisiyalar dedikdə sözsüz ki, birbaşa yüksək texnoloji sahəyə istiqamətlənən yüksək eləvə dəyər tutumlu investisiya axınları lazımdır ki, bununla milli iqtisadiyyatın dayanıqlılığını təmin etmək mümkündür. Respublikaya xarici investisiya axınları vasitəsilə milli iqtisadiyyatın artım dinamikasının dünya iqtisadiyyatı ilə müq-

yisədə daha qabaqlayıcı trayektoriya üzrə inkişafına nail olmaq olar.

Öksər beynəlxalq qurumların məlumatlarından görünür ki, son illerde Azərbaycanda gizli iqtisadiyyatın ümumi daxili məhsulda payı iki dəfədən çox azalıb. Məsələn, Beynəlxalq Valyuta Fondu 2018-ci ildə yaydığı son hesabata görə, Azərbaycanda gizli iqtisadiyyatın ümumi daxili məhsulda səviyyəsi 25 faiz olub. Halbuki, 1991-2015-ci illərdə bu göstərici

Qərb ölkələrinin yer aldığı optimal qrupa daxil olmaqdır. Bu, iqtisadiyyata vergi nəzarətini artırmış olar. Hazırda ölkəmizin bütçəsinin vergi və gömrük daxilolmaları ümumi daxili məhsulun 15 faizindən artıq deyil. Məsələn, 2020-ci ildə ölkə bütçəsinə vergi və gömrük daxilolmaları 10 milyard manata yaxın olub. Bu 72,4 milyard manata bərabər, ümumi daxili məhsulun 14 faizi deməkdir. Halbuki, inkişaf etmiş Qərb ölkələrində vergi daxilolmaları ümumi daxili məhsulun 30 faizinə qədər qalxır. Azərbaycanda göstəricinin belə aşağı olması əsasən bir sıra sahələrin - aqrar və hasilatın pay bölgüsü sazişi ilə işləyən sektorların vergidən azad edilməsi ilə bağlı olsa da, gizli iqtisadiyyatın da burada rolu az deyil. Çünkü vergidən əsasən vergi dərəceləri yüksək olan sahələr yarınır. Buna görə Azərbaycan üçün vergi yiğimlarının

# 20 illik Inkişafın algoritmi

orta hesabla 54 faiz götürülmüşdü. 2000-ci illərin əvvəlinə kimi isə rəqəmlər 60 faizdən də yüksək olub və Azərbaycan hökumətinin opponentləri gizli iqtisadiyyatın ümumi daxili məhsulun 60 faizine bərabər olması barədə beynəlxalq qurumların bəyanatlarını vurğulayırlırlar. Əslində, bu göstərici daha çox 1990-ci illərin əvvəlinə uyğun gəldi. Beynəlxalq Valyuta Fonduun dünya üzrə gizli iqtisadiyyatla bağlı dərc etdiyi son hesabatdan belə görünür ki, hökumətin bu istiqamətdə apardığı mübarizə əbəs olmayıb. Azərbaycan postsovət məkanı üzrə ilk yerlərdən birini tutur. Azərbaycanda hökumətin gizli iqtisadiyyata qarşı mübarizəsi son 5 ildə dəhə da güclənib. Bu illər ərzində hökumətin iqtisadiyyatın ağardılması üzrə tətbiq etdiyi bir sıra stimullaşdırıcı tədbirlər vəziyyəti radikal suretdə dəyişib.

Dünya Bankının ölkəmizdə yoxsulluq üzrə hesabatlarının birində qeyd olunmuşdur ki, bu, 70-80 faiz arasında dəyişir. Bu isə tamamilə cəfəng statistikadır. Son 20 ildə yoxsulluq səviyyəsində yaşanan əhalinin sayı təqribən 50 faizdən 5.5 faize enib. Dünya Bankının bu tipli cəfəng statistika dərc etməyinin əsas səbəbi odur ki, ekstraktiv institutlar hələ də mövcud deyil. Azərbaycan müstəqilliyinin ilk illərində belə bu səviyyədə aşağı göstəriciyə malik olmayıb. Həmin dövrə özəl biznesdən vergi yüksək təcrübəsi yox idi və bu istiqamətləri zaman-zaman inkişaf etdirilərək təkmiləşdirilib. Azərbaycanın mübarizəsi əsasən gizli iqtisadiyyatın ümumi daxili məhsulun 10 faizindən az olan inkişaf etmiş

optimal səviyyəsini, ümumi daxili məhsulun 18 faizinə bərabər göstərir və tam şəffaflaşma nəticəsində buna nail olunacağı düşünürler.

"Azərbaycan 2030: sosial iqtisadi inkişafa dair Milli Prioritetlərin əsasında hazırda ölkəmizdə iqtisadiyyatın sosial iqtisadi inkişaf strategiyasına dair sənəd hazırlanmış, dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi ilə bağlı yeni çağırışlar, yeni yanaşmalar mehz bu sənədlərdə öz əksini tapmışdır. Dövlət əmlakının idarə edilmesi sahəsində yeni təhləblər, yeni çağırışları nəzəre alınmaqla, müəssisələrin fəaliyyətin də şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi sahəsində ciddi addımlar atılmışdır. Özəlləşdirmə təcrübəsində maraq doğuran məsələlərdən biri də dövlətin uzun illər fəaliyyəti dayanmış perspektivsiz, öz profili üzrə fəaliyyət göstərməyən müəssisələrinin yüksələn qalmış, istismara yararsız, yararlılıq dərəcəsi aşağı olan əmlaklarının restrukturizasiyası və səmərəli idarə olunması ilə bağlı tədbirlərdir. Belə ki, illər boyu işləməyən müəssisələrin fəaliyyətinin öz profili üzrə bərpası müəyyən çətinliklər yaradır. Həmin müəssisələrin istifadəsiz qalmış əmlaklarının dövriyəyə cəlb edilməklə saatlı və dövlət bütçəsinə çoxlu miqdarda vəsaitlərin toplanması təmin edilmişdir. Dövlət əmlakının icarəyə verilməsi sahəsində də müvafiq tədbirlər görülmüşdür.

XXI əsrin iki onilliğini yüksək nailiyətlərle başa vuran Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə və respublikamızın geleceyi üçün uğurlu yatırımlar sayəsində bundan sonra dövrlərdə də sürətlə inkişaf edən ölkəyə çevriləcək. Bunu beynəlxalq maliyyə institutları və nüfuzlu təşkilatlar da açıq şəkildə bildirir. Bu mənada, XXI əsrin birinci və ikinci onilliğini Azərbaycan üçün siyasi, iqtisadi, sosial sahədə tamamilə yeni bir inkişaf mərhələsi kimi qiymətləndirmək olar. Postneft erasından sonraki dövrə - yeni dövrə innovativ iqtisadiyyata malik olan respublikamız dünya miqyasında siyasi, iqtisadi, sosial, maliyyə gücünə görə strateji mövqeyə malikdir.

Tacir SADIQOV,  
"Respublika".

